

BÖYÜK SOSIAL PAKETİN REALLAŞDIRILMASI AZƏRBAYCAN HAKİMİYYƏTİNİN GÜCLÜ SIYASI İRADƏSİNƏ ƏSASLANIR

Prezident İlham Əliyev: Bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir

Azərbaycanda Prezident İlham Əliyevin hələ ötən il müxtəlif tədbirlərdə anonsunu verdiyi böyük sosial paketin reallaşdırılması 2019-cu ilin əvvəlindən daha...



Bax səh. 2

AZƏRBAYCANIN BİRİNCİ VİTSE-PREZİDENTİ MEHRİBAN ƏLİYEVƏ FRANSANIN MƏDƏNİYYƏT NAZİRİ FRANK RİYESTER İLƏ ORSEY MUZEYİNİ ZİYARƏT EDİB

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riysterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib. AZƏRTAC xəbər verir ki, Fransanın mədəniyyət naziri Frank Riyster Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı...



Bax səh. 3



Yeni Azərbaycan Partiyası Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir bir partiyadır

Heydər Əliyev

YENİ AZƏRBAYCAN

Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur. 13 mart 2019-cu il, çərşənbə / № 048 (5423). Yeni Azərbaycan Partiyasının orqanı. Qiyməti 40 qəpik



Prezident İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşüb



Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömer ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, nazir Brüno Lömer Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində mühüm rolu olduğunu bildirib. Birlikdə işləməyə hazır olduqlarını qeyd edən nazir Brüno Lömer deyib ki, Fransa yeni texnologiyalar sahəsində ölkəmizə töhfələr verə bilər. "Total"-in Azərbaycanda fəal rol oynadığını bildiren fransalı nazir neqliyyat, kənd təsərrüfatı sahələrində də təcrübələrini bölüşə biləcəklərini qeyd edib. O, iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyi təklif edib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığa böyük önəm verildiyini bildirib və bunun üçün yaxşı zəmin olduğunu vurğulayıb. Mehriban Əliyeva ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ancaq mövcud iqtisadi əməkdaşlığın real potensiala cavab vermədiyini vurğulayıb. Bildirib ki, tezliklə konkret layihələrin həyata keçirilməsinə başlanılmalıdır.

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan-Fransa Hökumətlərarası



rası İqtisadi Komissiyasının rolunun əhəmiyyətinə toxunaraq, cari ildə bu komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyini qeyd edib. Mehriban Əliyeva Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lömerin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlığa böyük töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Fransalı nazir Hökumətlərarası İqtisadi

di Komissiyanın cari ildə iclasının keçirilməsi təklifini yüksək qiymətləndirərək, may ayında Avropada seçkilərdən sonra ölkəmizə səfərə gəlməyə imkanı olacağını deyib. Bildirib ki, Fransa ilə əlaqələr həm də ölkəmizin Avropa İttifaqı ilə yaxınlaşmasına böyük töhfə verə və Azərbaycanın Avropa İttifaqına inteqrasiyası üçün pəncərə rolunu oynaya bilər.



Prezidentin iş günü

Prezident İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu göndərüb.

♦ ♦ ♦

Prezident İlham Əliyev çoxmənzillli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

♦ ♦ ♦

Prezident İlham Əliyev çoxmənzillli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

♦ ♦ ♦

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçilərinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli

14 mart 2019-cu il

1. Bakı şəhəri Yasamal rayonu
2. Mingəçevir şəhəri
3. Ağdam rayonu
4. Ağdaş rayonu
5. Biləsuvar rayonu
6. Cəbrayıl (Biləsuvar) rayonu
7. Hacıqabul rayonu
8. Kürdəmir rayonu
9. Qazax rayonu
10. Qəbələ rayonu
11. Quba rayonu

15 mart 2019-cu il

1. Bakı şəhəri Binəqədi rayonu
2. Yevlax rayonu
3. Ağstafa rayonu
4. Bərdə rayonu
5. Cəlilabad rayonu
6. Göyçay rayonu
7. Xaçmaz rayonu
8. Xocavənd(Beyləqan) rayonu
9. Neftçala rayonu
10. Oğuz rayonu
11. Ucar rayonu

Qeyd: Qəbulla şəhər və rayonlarda saat 10:00-da başlayır.

Azərbaycan ilə Dağıstan arasındakı əlaqələr uğurla inkişaf edir

Martın 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov...



Bax səh. 4

Azərbaycan-Küveyt əlaqələrinin perspektivləri müzakirə olunub

Martın 12-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın Küveytlə münasibətlərin daha da dərinləşməsinə önəm verdiyini bildirərək ölkələrimiz arasındakı dostluq və qarşılıqlı münasibətlərdən danışdı. Qeyd edib ki, Azərbaycan və Küveyt müxtəlif beynəlxalq...

Bax səh. 4



Prezident İlham Əliyev ABŞ-ın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Örl Litzenberqer fəxri qarovul dəstəsinin qarşısından keçib.

Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti səfir ilə söhbət edib.

Örl Litzenberqer Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edib və fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin daha da inkişafı məqsədilə söylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev Örl Litzenberqeri ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun səfir kimi fəaliyyəti dövründə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin daha da genişləncəyini və inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olması və uğurlu inkişafından məmnunluq ifadə ediblər.

Səfir Azərbaycanın Əfqanıstan-

da həyata keçirilən sülhməramlı əməliyyata canlı qüvvə ilə töhfəsini və həmçinin bu əməliyyat əsnasında göstərdiyi logistik və nəqliyyat dəstəyinin ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Söhbət zamanı siyasi əlaqələr, enerji təhlükəsizliyi, ticarət, demokratik inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, humanitar sahədə, o cümlədən insanlar arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib, Prezident İlham Əliyev Azərbaycanın münaqişənin həllinə dair beynəlxalq hüququn norma və prinsiplərinə və ədalətə əsaslanan mövqeyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədr-



lərinin son bəyanatı, o cümlədən danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı fikirlərini müsbət qarşılayır. Prezident İlham Əliyev və səfir Örl Litzenberqer Azərbaycan-ABŞ

ikitərəfli münasibətlərinin gələcək inkişafı və daha çox sahələri əhatə etməsinin önəmi barədə fikir mübadiləsi aparılıb.

Böyük sosial paketin reallaşdırılması Azərbaycan hakimiyyətinin güclü siyasi iradəsinə əsaslanır

Prezident İlham Əliyev: Bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir

Azərbaycanda Prezident İlham Əliyevin hələ ötən il müxtəlif tədbirlərdə anonsunu verdiyi böyük sosial paketin reallaşdırılması 2019-cu ilin əvvəlindən daha aktiv fazaya daxil olub. Cari ilin əvvəlindən milli iqtisadiyyatımızda son 2-3 ilin ən yaxşı göstəriciləri qeydə alınıb, paralel şəkildə ölkəmizin gəlirləri artıb ki, bütün bunların sayəsində də respublikamızda sosial siyasətin prioritetliyini təmin etmək imkanları genişləni. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Onun yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında vurğulayıb ki, bizim maliyyə vəziyyətimiz yaxşılaşır, sabit olaraq qalır və bu, əlbəttə, bizə imkan verir ki, əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldək.

Dövlət başçısının siyasi iradəsi əsasında müəyyənləşdirilən strateji kursa uyğun olaraq ölkəmizdə cari ilin əvvəlindən sosial sahədə çox ciddi addımlar atılıb. Prezident İlham Əliyev 2019-cu ilin arxada qalan dövrü ərzində bilavasitə insanlarnın rifah halının yaxşılaşmasına, gəlir imkanlarının artırılmasına hesablanan çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Bəhs olunan sərəncamlar əsasən deyə bilərik ki, Azərbaycan hakimiyyətinin yürütdüyü sosial siyasət inqilabi xarakter daşıyır. Həqiqətən də, bu gün Azərbaycan dövlətinin sosial sahədə atdığı addımlar öz miqyasına, təsir dairəsinə, əhəmiyyətinə görə heç bir ölkədə müşahidə olunmur. Bu, ilk növbədə, cənab Prezidentin, Azərbaycan dövlətinin öz vətəndaşına olan diqqət və qayğısının təzahürüdür. Böyük sosial paketin reallaşdırılması Azərbaycan hakimiyyətinin güclü siyasi iradəsinə əsaslanır.

Ölkəmizdə cari ilin əvvəlindən intensiv şəkildə reallaşdırılan böyük sosial paket bütövlükdə cəmiyyətin sosial sifarişlərinin yüksək səviyyədə təmin edilməsinə hesablanıb. Görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahı amili dayanır. Sosial paket reallaşdırılarkən ilk növbədə əhalinin ən həssas təbəqələrinin maraqları nəzərə alınır. Təsədüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət və inşəsənət xadimlərinin bir qrupu ilə görüşdəki çıxışında Onun sosial məsələlərlə bağlı imzaladığı sərəncamların əhatə dairəsinin kifayət qədər geniş olduğuna xüsusi diqqət çəkib. **“Bütün bu sosial paket təqribən 3 milyona yaxın insanı əhatə edir və bir daha bizim niyyətimizi göstərir”,** - deyər dövlət başçısı bildirib.

ÖLKƏDƏ ƏMƏKHAQLARININ DAVAMLIL OLARAQ ARTIRILMASI ƏNƏNƏ HALINI ALIB
Respublikamızda əhalinin gəlir

imkanlarının artırılması istiqamətində müxtəlif tədbirlər görülür. O cümlədən ölkəmizdə əməkhaqlarının davamlı olaraq artırılması kimi gözəl ənənənin formalaşması əhalinin maddi təminatının möhkəmlənməsində mühüm rol oynayır. Məlum olduğu kimi, respublikamızda əhalinin məşğulluğunun təmin edilməsi davamlı olaraq diqqət mərkəzində saxlanılır. Ölkəmizdə yeni iş yerlərinin yaradılması daimi prosese çevrilib. 2018-ci il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdlı çalışan işçilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 1553,6 min nəfər olub, onlardan 888,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 665,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. 2018-ci ildə ölkə iqtisadiy-

“Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırıdığımız 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın”

yatında muzdlı çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat olub. İqtisadiyyatın mədəncixarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

Əməkhaqlarının artırılması tendensiyası 2019-cu ildə də davam etdirilir. Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” müvafiq Sərəncam imzalayıb. Qeyd edək ki, son



15 ildə Azərbaycanda minimum əməkhaqları 6,5 dəfə artırılıb.

Bəhs olunan Sərəncama əsasən, ölkəmizdə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artıma gətirib çıxardacaq. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək.

Bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamı təkə 180 manata qədər olan əməkhaqlarında deyil, vahid tarif cədvəli (VTC) üzrə müəyyən olunmuş və bundan da çox olan məaşlarda da artıma imkan verəcək. Nazir KİV-ə açıqlamasında vurğulayıb ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 450 mindən çox işçini əhatə edən 19 pilləli VTC üzrə əməyin ödənişi sistemi mövcuddur. Əgər bu 19 pillədən ilk pillədə əməkhaqqı 180 manata qalxsın, digər pillələr üzrə bundan yuxarı olan əməkhaqlarında da mü-

əyyən faizlərdə artım baş verir. S.Babayev qeyd edib ki, özəl sektorda işləyənlərin də minimum əmək haqqı 180 manat müəyyən olunduğuna görə həmin sektor üzrə əməkhaqları üzrə zəncirvari müsbət effekt özünü göstərəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən, martın 1-dək özəl sektorda 150 minədek işçi 180 manatdan az əməkhaqqı alanlar olub. Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda əsas iş yeri və tam iş

“Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir”

günü üzrə işləyənlərin də əməkhaqqının minimum məbləği martın 1-dən 180 manatdan az müəyyən oluna bilməz. Özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişiklik edərək, minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirisi üzrə Elektron İnformasiya Sistemində qeydiyyata alaraq keçirib rəsmiləşdirməlidirlər. Nazirlik qeyd olunan elektron sistemi vasitəsilə buna ciddi nəzarət edəcək. Minimum əməkhaqqını 180 manat səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüldü.

Qeyd edək ki, minimum əməkhaqqı artımı işçilərin təkə bu gün üçün məaş formasında gəlirlərinin çoxalmasına deyil, həmçinin onların gələcək sosial təminatlarına da müsbət tə-

sir göstərəcək. Belə ki, artan əməkhaqlarından sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödəmələr də çoxalır. Belə olan halda işçinin fərdi hesabındakı pensiya kapitalı daha çox artır ki, bu da onun gələcək sosial təminatı, habelə gələcəkdə bu və ya digər səbəbdən işini itirərsə, ona təyin olunan işsizlikdən sığorta ödənişinin çox olması baxımından faydalıdır.

Bu məqamda onu da vurğulamaq yerinə düşər ki, dövlət başçısının 9 mart 2019-cu il tarixdə imzaladığı “Dövlət qulluqçularının aylıq vəzifə məaaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli

natdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın”.

MINİMUM PENSİYALARIN ARTIRILMASI 223 MİN İNSANIN PENSİYA TƏMİNATINI YAXŞILAŞDIRACAQ

Ölkəmizdə pensiyalar da mütəmadi qaydada artırılır. Məlumat üçün bildirək ki, ölkədə 1,3 milyon pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev 7 fevral 2019-cu il tarixində “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının minimum hissəsinin artırılmasını təmin etsin.

Dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu təşəbbüs nəticəsində əmək pensiyalarının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılıb. Ölkəmizdə minimum pensiyaların artırılmasının çox ciddi bir qərar olduğunu nəzərə çatdıran Prezident İlham Əliyev deyib: **“Minimum pensiyalarla bağlı çox ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir”.**

Qeyd edək ki, minimum pensiyaların artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq. Ancaq bəhs olunan müşavirədə bildirilib ki, minimum pensiyaların 116 manatdan 160 manata qədər artırılması son hədd deyil. Belə ki, gələcəkdə minimum pensiyaların artırılması yenə də gündəmdə olacaq.

— Mubəriz ABDULLAYEV



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının sədri Jerar Larse ilə görüşüb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Senatının sədri Jerar Larse ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Fransa Senatının sədri Jerar Larse Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Senatda Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Senatının sədri Jerar Larsenin görüşü olub.

Jerar Larse ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyevin ötən ilin iyulunda Paris səfərini məmnunluqla xatırlayan Senatın sədri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva-



diyini diqqətə çatdırıb. Fransanın Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında maraqlı olduğunu deyən Senatın sədri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən bildirib ki, ölkəsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransaya səfərinin uğurlu olduğunu və səfər çərçivəsində bir sıra səmərəli görüşlərin keçirildiyini bildirib. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsinə qeyd edən Azərbaycanın Birinci vitse-prezidenti əməkdaşlıq baxımından böyük potensialın olduğunu deyib. Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Birinci vitse-prezident fransız şirkətlərini ölkəmizdə

daha fəal olmağa çağırıb. Mehriban Əliyeva Azərbaycanın iştirakı olmadan regionda heç bir layihənin reallaşmadığını və ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin də yüksək səviyyədə olduğunu deyib və Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanmasının əhəmiyyətini vurğulayıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə, sülh və danışıqlar yolu ilə bəynəlxalq hüququn normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayan Mehriban Əliyeva bildirib ki, münaqişənin mövcudluğu bütün regionun inkişafına və təhlükəsizliyinə ciddi təhdiddir.

Görüşdən sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Senatının xatirə kitabını imzalayıb.



nın da Fransa-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verdiyini, onun mədəniyyət, elm və təhsil sahələrində

böyük xidmətlərinin olduğunu vurğulayıb. Azərbaycanda qadınlara səsvərmə hüququnun hələ Fransadan əvvəl veril-

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyester ilə Orsey muzeyini ziyarət edib

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frank Riyesterin müşayiəti ilə Parisin Orsey muzeyini ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Fransanın mədəniyyət naziri Frank Riyester Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Parisin Orsey muzeyi ilə tanışlıq zamanı Azərbaycanın Birinci vitse-prezidentinə məlumat verilib ki, Fransa paytaxtının ən yaraşlıq binalarından olan və əvvəllər Paris-Orlean marşrutu üzrə işləyən qatarların stansiyası kimi fəaliyyət göstərən bu bina artıq Orsey muzeyi adlanır. Bu gün Parisin, həmçinin Avropanın ən çox ziyarət edilən mədəniyyət ocaqları sırasında olan Orsey muzeyi Sena çayının sahilindədir və 1898-1900-



cü illərdə inşa edilib. Paris arxitekturasının ən gözəl nümunələrindən olan Orsey muzeyi 1978-ci ildən tarix-memarlıq abidəsi kimi qorunur. Ümumiyyətlə, bu muzey şöhrətinə görə Parisdə ilk üçükdə, dünya üzrə isə 10-luqda qərarlaşıb. Əsasən impressionist və postimpressionist kolleksiyalardan tərtib olunan muzeydə il ərzində müxtəlif tədbirlər - konsertlər, tamaşalar, dəyirmi masalar təşkil

olunur. Muzeyi il ərzində 4 milyona yaxın insan ziyarət edir. Əsasən fransız və Avropa sənətkarlığına dair nadir incəsənət nümunələrinin toplandığı muzey 1848-1915-ci illərdə ərsəyə gələn heykəltəraşlıq, rəsm, mebel və fotolardan ibarət məşhur kolleksiyalara sahibdir. 1986-cı ildə açılışı olan Orsey muzeyində dünya şöhrətli rəssamlardan Monenin, Deqanın, Renuarın əsərlərinin kolleksiyası da-

ha çox ziyarətçilərin diqqətini çəkir. Onların əsərlərində XIX əsr Avropa həyatının müxtəlif cəhətləri əks olunub. Bu əsərləri maraqlı edən ən mühüm məqam da elə budur. Avropa cəmiyyətlərinin inkişafı olan bu sənət nümunələrində o dövr üçün nadir sayılacaq rəssamlıq texnikalarına da rast gəlinir.

Qeyd edək ki, Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı daim diqqət mərkəzindədir və bu sahədə əməkdaşlıq ikitərəfli münasibətlərdə mühüm istiqamət təşkil edib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafında hər zaman müstəsna rol oynayıb. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedrallın beş vitrininin bərpası, Luvr muzeyində İslam incəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da bu abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricə, həmçinin Fransada hər zaman rəğbətə qarşılanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın martın 12-də Yelisey sarayında Fransanın birinci xanımı Brijit Makron ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verəcəyi bildirilib. Söhbət zamanı ailə-qadın, gender bərabərliyi, təhsil, ətraf mühitin qorunması və digər məsələlərə bağlı müzakirələr aparılıb. Bakıda Fransız Liseyinin fəaliyyətinin məmnunluq doğurduğu qeyd olunub, Şərqdə hüquq elminin ilk dəfə Azərbaycanda tədris edildiyi bildirilib. Mehriban Əliyevanın rəhbərliyi ilə müxtəlif dövrlərdə Fransada keçirilən mədəniyyət tədbirlərinin əhəmiyyəti vurğulanıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın birinci xanımı Brijit Makronu ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.



Birinci vitse-prezident Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozy ilə görüşüb



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva martın 12-də Parisdə Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozy ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Parisə səfərindən məmnunluq ifadə olunub. Bu səfərin Fransa-Azərbaycan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub

Martın 12-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransa Respublikası Milli Assambleyasının sədri Rişar Ferran ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Fransa Milli Assambleyasının sədri Rişar Ferran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı qarşılayıb.

Mehriban Əliyeva Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupunun sədri və müşavirlər ilə görüşüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə Fransa Milli Assambleyasının sədri Rişar Ferran görüşü olub. Görüşdə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.



Rişar Ferran ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafında

marlaqlı olduqlarını bildirib. O, zəngin tarixə və mədəniyyətə malik ölkəmizin


Fransada daha yaxşı tanınması üçün fransız deputatların Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb.

Birinci vitse-prezident Mehriban Əliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin öneminə diqqət, qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. Mehriban Əliyeva bu cür səfərlərin ölkəmizi daha yaxından tanımaq və Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırmaq üçün yaxşı fürsət yaratdığını bildirib. Mehriban Əliyeva milli dəyərlərə sadıq olan ölkəmizdə tarixlə müasirliyin gözəl sintezinin yaradıldığını diqqətə çatdırıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransa Milli Assambleyasının sədri Rişar Ferranı Bakıya səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.



Azərbaycan ilə Dağıstan arasındakı əlaqələr uğurla inkişaf edir



Martin 12-də Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızır Şıxəidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları mizin rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Oqtay Əsədov bildirib ki, bu əlaqələrin qurulmasında Dağıstanın da xüsusi rolu var. “**Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələri mizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir. Bu gün Azərbaycanda Rusiya kapitalı 700 müəssisə fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dollarından çox olub. Sevindirici haldır ki,**

səldiyini vurğulayan Oqtay Əsədov bildirib ki, bu əlaqələrin qurulmasında Dağıstanın da xüsusi rolu var. “**Bu gün Azərbaycan ilə Dağıstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələri mizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir. Bu gün Azərbaycanda Rusiya kapitalı 700 müəssisə fəaliyyət göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dollarından çox olub. Sevindirici haldır ki,**

Azərbaycan ilə Dağıstan birgə investisiya layihələrini həyata keçirmək üçün kənd təsərrüfatı, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq edirlər”, - deyə parlament sədri qeyd edib.

Ötən ilin iyununda görkəmli siyasi xadim Məhəmməd-Salam Umaxanovun 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirakını xatırladan Oqtay Əsədov bu səfəri zamanı dağıstanlıların azərbaycanlılara dərin hörmətlə yanaşdıqlarının şahidi olduğunu söyləyib.

Azərbaycan və Dağıstan xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıklarını söyləyən Xalq Məclisinin sədri Xızır Şıxəidov deyib ki, ölkəsində Azərbaycan ilə münasibətlərə xüsusi önəm verilir.

Söhbət zamanı münasibətlərimizin genişlənməsində parlamentlərin rolu xüsusi qeyd olunub, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli və digər rəsmi şəxslər iştirak ediblər.

“Qazprombank”ın Azərbaycana investisiya imkanlarına dair biznes-seminar keçirilib



Martin 12-də Bakıda İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPRO-MO), Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiyanın “Qazprombank”-ının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: “Qazprombank”-ın imkanları” mövzusunda biznes-seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçıların ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb. Diqqətə



nin 17-ci iclası çərçivəsində “Qazprombank”-ın rəhbərliyi ilə keçirilmiş görüşdə biznes-seminarın təşkili barədə razılığa gəlinib: “**Bugünkü tədbirdə ikitərəfli maliyyə əməkdaşlığının istiqamətləri, “Qazprombank”-ın layihələrin maliyyələşdirilməsi təcrübəsi, bankın dövlət-özl sektor tərəfdaşlığı çərçivəsində infrastruktur layihələrinin reallaşdırılması imkanları, kapital bazarlarının qarşılıqlı əlaqələrinin genişləndirilməsi kimi mövzularda müzakirələr aparılacaq”.**

“Qazprombank”-ın idarə heyəti səd-

Azərbaycan-Küveyt əlaqələrinin perspektivləri müzakirə olunub

Martin 12-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Küveyt Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın Küveytlə münasibətlərin daha da dərinləşməsinə önəm verdiyini bildirərək ölkələrimiz arasındakı dostluq və qarşılıqlı münasibətlərdən danışdı. Qeyd edib ki, Azərbaycan və Küveyt müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında yaxşı əməkdaşlıq edir.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, ölkələrimiz arasında siyasi, ticari, mədəni sahələrdə yaxşı əlaqələr formalaşmış, parlamentlərarası münasibətlər də inkişaf etməkdədir.

Bu cür görüşlərin keçirilməsi əməkdaşlığın daha da genişlənməsinə töhfəsinə verəcək.

Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımını barədə məlumat verərək bildirib ki, münaqişə nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib.

Küveyt Dövləti Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dost-

luq qrupunun sədri Xalid Əl-Uteybi ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu bildirərək vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.

Söhbət zamanı Azərbaycan-Küveyt əlaqələrinin perspektivlərinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

Azərbaycanın xarici işlər naziri Çilinin ölkəmizdəki müvəqqəti işlər vəkili ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Elmar Məmmədov Azərbaycan ilə Çili arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib, ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb. Həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmli rol oynadığını vurğulanıb.

Nazir Elmar Məmmədov bu ilin

oktyabrında keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçıların 18-ci sammitində Çili tərəfinin yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu qeyd edib.

Qabriel Xara ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Bu baxımdan tərəflər arasında iqtisadi, ticarət, eləcə də sərma-yə qoyuluşu kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün biznes forumun keçirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı tərəflər arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Nazir Elmar Məmmədov Qabriel Xaraya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

“Hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsinə tələb edir”

“**Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Fransaya səfəri və bu səfər çərçivəsində Baş nazir Eduard Filip ilə görüşməsi iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir”.** Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkili sözünə görə, Fransa ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə çox yaxşı əlaqələr var, ancaq bununla belə, əməkdaşlıq üçün böyük potensial və daha fərqli sahələr də mövcuddur: “**Nəzərə almaq lazımdır ki, Fransa Avropa siyasətini müəyyənlaşdırən böyük beşlik adlandırılan qrupa daxil olan ölkələrdən biri və üstəlik də ATƏT-in Minsk qrupunun həm üzvü, həm də həmsədrlərindən biridir. Ona görə də belə mühüm ölkə ilə münasibətlərin yüksək səviyyədə olması daima Azərbaycanın diqqət mərkəzindədir. Elə Fransa üçün də Azərbaycan ciddi və etibarlı tərəfdaşdır. Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 59 Fransa şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti bu ölkənin milli maraq-**



larını ifadə edəcək qədər irihəcmlidir. Fransanın Baş naziri ilə görüşdə dəmir yolu, kommunikasiyalar və bank sektoru ilə bağlı imzalanan sənədlər də ondan xəbər verir ki, hər iki dövlətin maraqları əməkdaşlığın daha da dərinləşməsinə tələb edir və tərəflər buna hazırdır.

Hec şübhəsiz ki, Fransa yuxarıda qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi üzünə ciddi bir öhdəçilik götürüb və biz digər həmsədr ölkələrə bərabər, bu Avropa ölkəsindən də real addımlar atmasını gözləyirik. Məhz bu gözləntiləri ifadə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban

Əliyeva bildirdi ki, hazırkı status-kvo qəbul edilməzdir. Münaqişənin tənzimlənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var və münaqişə bu qətnamələr əsasında, beynəlxalq hüququn normaları, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun müqabilində Baş nazir Eduard Filip Fransanın sülh danışıqlarına sadıq qaldığını və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu bildirdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində çox da sadə olmayan bir mərhələdə Fransa Baş nazirinin belə mövqə bildirməsi əslində ATƏT-in həmsədrlərinin bəyanatında səsləndirilən Helsinki Yekun aktında göstərilən milli müqəddəratı təyin etmə dövlətlərin ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır prinsiplini dəstəkləmək kimi başa düşülür. Ona görə ki, bu bəyanatı qəbul edən ölkələrdən biri həmsədr ölkə kimi əla Fransadır. Bütün bunları ümumiləşdirsək, gərəyəyik ki, səfərin iqtisadi, mədəni, humanitar tərəfləri ilə bərabər, həm də onun mühüm siyasi tərəfləri də var və bizim üçün olduqca əhəmiyyətlidir”.

çatdırıb ki, Azərbaycan və Rusiya prezidentləri ötən il 6 dəfə görüşüb, Prezident İlham Əliyev Rusiyaya 3 dəfə səfər edib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin isə IX Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak edib. Dövlət rəsmilərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri əlaqələrin daha da genişlənməsinə verilən böyük önəm göstəricisidir.

Nazir qeyd edib ki, təkcə son 10 il də hər iki ölkə sahibkarlarının iştirakı ilə 60-dan çox tədbir keçirilib. Bu ilin fevralında Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreskinin ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qorki Avtomobil Zavodu” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

“**Ümumilikdə, hazırda Azərbaycanda Rusiya kapitalı 700-dək müəssisə sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, neqliyyat, kənd təsərrüfatı və sair sahələrdə uğurla fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,2 milyard dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yığdığı investisiyaların həcmi 1 milyard dollardan çoxdur**”, - deyərək nazir əlavə edib.

Ş.Mustafayev diqqətə çatdırıb ki,

Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir.

Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20 faizədən artıraq 2,55 milyard dollar təşkil edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şəxələndirilməsi üçün bir sıra tədbirlər görülür.

İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, “Qazprombank”-ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib. Bildirib ki, “SOCAR Polymer” zavodunun tikintisinin birgə maliyyələşdirilməsi SOCAR və “Qazprombank” arasında uğurlu əməkdaşlığın nümunəsidir. “Qazprombank”-la, həmçinin “Azərikimya” zavodunun modernləşdirilməsi layihəsi üzrə kredit sənədi imzalanıb: “**Azərbaycan Rusiyanın “Qazprombank” SC ilə ölkə iqtisadiyyatının digər sahələrində də əməkdaşlıq etməkdə, eləcə də aqrar-sənaye kompleksinin, kiçik və orta biznesin bankın imkanlarından yararlanmasında maraqlıdır”.**

Ş.Mustafayev bildirib ki, ötən ilin dekabrında Moskvada Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası-

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bolqarıstanın Baş naziri ilə görüşüb



Bolqarıstanda səfərdə olan Azərbaycanın müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov martın 12-də bu ölkə-

nin Baş naziri Boyko Borisov ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan-

rinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. O, “Qazprombank”-ın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, SOCAR-la uğurlu əməkdaşlıq edildiyini, bankın bundan sonra da Azərbaycanla layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarını da fikirlərini bölüşüb.

F.Sadıqov qeyd edib ki, hazırda “Qazprombank” Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə layihələr üzrə əməkdaşlıq imkanlarını araşdırır.

Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov “Qazprombank”-ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb.

Biznes-seminarda “Qazprombank”-ın birinci vitse-prezidenti Aleksey Çişkanov “Qazprombank”-ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştirak edəcəyini diqqətə çatdırıb. “Qazprombank”-ın birinci vitse-prezidenti Pavel İsayev “Rusiya və Azərbaycanın kapital bazarlarının qarşılıqlı əlaqəsi: əməkdaşlıq perspektivləri”, bankın layihə şöbəsinin müdiri müavini Vyacheslav Oxotin “Azərbaycanda layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri”, bankın Maliyyələşdirmə İdarəsinin rəhbəri İqor Blandin “Rusiya və MDB ölkələrində kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi “Qazprombank”-ın təcrübəsi”, bankın təhlil şöbəsinin müdiri Gülnarə Xaydarşina “Azərbaycan və Rusiyanın iqtisadiyyatı: əməkdaşlığın inkişafı üçün imkanlar” mövzusunda məruzələrlə çıxış ediblər.

Biznes-seminarda “Qazprombank”-ın fəaliyyəti barədə videoçarx nümayiş olunub, əməkdaşlığın genişləndirilməsi dair müzakirələr aparılıb.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

Bolqarıstan dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, müxtəlif strukturlar, o cümlədən Müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrin, hərbi sahədə əməkdaşlığın tərəqqisi üçün yeni imkanlar açdığı qeyd edilib.

Tərəflər beynəlxalq terrorizm, ekstremizmin bütün növləri, təcavüzkar separatizm və beynəlxalq təhlükəsizliyə, sabitliyə təhdid təşkil edən amilləri pisləyib, onlara qarşı mübarizədə beynəlxalq sayların səmərəliliyinin artırılmasının zəruriliyini xüsusi vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransla bağlı növbəti hazırlıq iclası olub



Martın 12-də Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə bağlı görülən işlərin əlaqələndirilməsi və təşkilatı məsələləri üzrə Təşkilat Komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevin yürütdü-

yü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf edən dövləti çevrildiyini deyib. Bildirilib ki, ölkə inkişaf etdikcə, beynəlxalq tranzit marşrutları artıq narkotiklərin qeyri-qanuni dövriyyəsi sahəsində də təhlükələr çoxalır. Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması baxımından əhəmiyyətli olacaq. Bu sahədə çalışan mütəxəssislərimiz beynəlxalq ekspertlərin təcrübələrindən yararlanacaqlar.

Baş nazirin müavini son üç ayda konfransa hazırlıq işləri ilə bağlı aidiyyəti qurumların sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Sonra Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə əlaqədar yaradılan işçi qrupunun rəhbəri Natiq Məmmədov görülən işlərlə bağlı məlumat verib.

Sonda aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşları qəbul edib



Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AZƏRTAC xəbər verir ki, vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şamaxı rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Hey-

dər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə çiçəklər qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatla təmin edilməsi və sair məsələlərə bağlı olub.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək bəzələrinin həlli, bəzələrinin işə aparılmasını üçün tapşırıqlar verib. Bir sıra müraciətlər yerində həll edilib.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbullaarın keçirilməsinin təşəbbüscüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Şamaxıda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb



Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb.

Şamaxı rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şamaxı rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədriləri, din xadimləri və ilahiyatçılar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransı açan rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət quruculuğu prosesləri və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. Qeyd edib ki, ölkəmizdə qədim tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl operativ tədbirlərin həyata keçirilməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir.

Tahir Məmmədov son bir ayda Prezident İlham Əliyevin baş verən zəlzələnin fəsadlarını aradan qaldırılması ilə əlaqədar Şamaxıya iki dəfə gələrək sakinlərlə görüşünün geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılandığını vurğulayıb, rayonda dini durumun sabit olduğunu və bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycanın nümunəvi dövlət-din münasibətlərindən söz açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi-



nin sədri Mübariz Qurbanlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin, o cümlədən gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verməyə başlanıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, dövlət başçısı İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır, milli-mənəvi dəyərlərin geniş təbliğinə daim dəstək verir. Son illərdə ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının

nin sədri Mübariz Qurbanlı qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi ilk gündən insan hüquq və azadlıqlarına, xüsusilə vicdan və dini etiqad azadlığının bərqərar olmasına, milli-mənəvi dəyərlərimizin qorunmasına, cəmiyyətin, o cümlədən gənclərin milli-mənəvi dəyərlərə sadiq yetişməsinə böyük önəm verməyə başlanıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, dövlət başçısı İslam dininə, eləcə də ölkəmizdə tarixən mövcud olan bir çox dinlərə, həmin dinlərə bağlı müqəddəs məkanlara tarixi, maddi-mədəni irsin bir hissəsi kimi yanaşır, milli-mənəvi dəyərlərin geniş təbliğinə daim dəstək verir. Son illərdə ölkədə 200-dən çox məscid inşa olunub, 80-dən artıq məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb. Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu diqqət və qayğının

də radikal, ekstremist, xurafat, antitəbii formaya çevrilməsinin yolverilməz olduğunu bildiran Komitə sədri, bu kimi xoşagəlməz halların qarşısının alınması istiqamətində bütün bölgələrdə kompleks tədbirlərin həyata keçirildiyini söyləyib.

Daha sonra çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Məhəmməd Mustafayev regionalda keçirilən bu cür konfransların gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunmasında xüsusi rolunu qeyd edib.

Dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələrlə yekunlaşan konfrans işini martın 13-də “Dini radikalizmə mübarizə və maarifləndirmə” mövzusunda pənəllə davam etdirəcək.

Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır



Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov www.yap.org.az saytına müsahibə verib:

- Siyavuş müəllim, bir müddət öncə Azərbaycan Xocalı soyqırımının ildönümünü ölkə daxilində və dünyada geniş şəkildə qeyd etdi. Sizcə, 31 Mart soyqırımının da bu miqyasda beynəlxalq aləmdə qeyd edilməsi erməni vəhşiliyinin ifşa edilməsi baxımından faydalı olardı mı?

- Təbii ki, 31 Mart soyqırımının da geniş şəkildə qeyd edilməsinə ehtiyac var. Azərbaycan tarixinə nəzər salsaq, görürük ki, demək olar ki, hər ay ermənilər tərəfindən xalqımıza qarşı bu cür qətləmlər, qırğınlar törədilib. Yanvar ayında 20 Yanvar olaylarının ildönümünü qeyd edirik. Fevralda Xocalı soyqırımını, martda isə Mart soyqırımının ildönümünü yad edirik. Mart soyqırımı zamanı on minlərlə insan qətlə yetirildi. Onların içərisində azərbaycanlılara yanaşı, digər millətlərin, eləcə də yəhudilərin də nümayəndələri var idi.

Mart soyqırımının izlərini respublikamızın, demək olar ki, hər bir guşəsində rast gəlmək mümkündür. Mart soyqırımı zamanı Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda, Lənkəranda insanların kütləvi şəkildə məhvi həyata keçirilib. Qarabağda, dedə-baba torpaqlarımız olan Qərbi Azərbaycanda yaşayan insanlarımızla qarşı da böyük vəhşiliklər törədilib.

Mart soyqırımı Xocalı soyqırımına bərabər olan, bəlkə, ondan da dəhşətli bir soyqırımı olub. Mart soyqırımına nəzər salsaq, görürük ki, bu soyqırımı bütün ölkəni əhatə edib. Qadınlara, uşaqlara, qocalara münasibətdə dəhşətli vəhşilik və amansızlıq törədilib, onlar müxtəlif işgəncələrlə, qəddarlıqla qətlə yetiriliblər.

Bildiyiniz kimi, Ümummilli Lider Heydər Əliyev həm 20 Yanvar olayları, həm Xocalı soyqırımı, həm də Mart soyqırımı ilə bağlı fərmanlar verib, onların ildönümlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edib. Təbii ki, biz bu soyqırımın, erməni vəhşiliyinin ifşası ilə məşğul olmalıyıq.

Xocalı soyqırımı daha yaxın tarixdir və bununla bağlı kifayət qədər arxiv materialları var. Xocalı hadisəsinin şahidləri var. Video və audio yazılar mövcuddur. Ona görə də Xocalı ilə bağlı faktlar daha çoxdur. Lakin biz Mart soyqırımına da lazımi diqqət göstərməliyik. Mart soyqırımını dünyaya tanıtmaqda göstərməliyik ki, Xocalı soyqırımı ermənilərin Azərbaycan xalqına qarşı ilk soyqırımı deyil. Bundan öncə də xalqımıza qarşı bu cür vəhşiliklər törədilib. Biz bu cinayətlərin ifşasına nail olmalıyıq. Çalışmalıyıq ki, bir də bəşəriyyət əleyhinə, insanlıq əleyhinə bu cür cinayətlər törədilməsin.

- Sizcə, erməni yalanlarına qarşı mübarizə çərçivəsində düsmənli siyasəti-ideoloji, eləcə də elmi müstəvidə mübarizə aparın bütün qurumların, o cümlədən də bu sahədə böyük işlər görən AMEA-nın

Qafqazşünaslıq institutunun “Ermənşünaslıq” şöbəsinin fəaliyyətinin də gücləndirilməsinə, maddi-texniki bazasının genişləndirilməsinə ehtiyac varmı?

- Təbii ki, ehtiyac var. Bu, olduqca önəmli bir sahədir. Erməni yalanlarına qarşı mübarizə, onların cinayətlərinin ifşası edilməsi olduqca vacibdir. Hesab edirəm ki, bu qurumların həm də paralel işləməsinə ehtiyac var. Düşünürəm ki, bu qurumlar Azərbaycanın hüquq-mühafizə orqanları, Respublika Prokurorluğu, DTX, DIN və s. ilə geniş əməkdaşlıq etməlidir.

- Son aylar ermənilər ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda ermənilərin guya təzyiq və soyqırımına məruz qalması ilə bağlı böhtanlar səsləndirirlər. Bu böhtanların ifşası istiqamətində də Azərbaycan hansı addımlar atmaqdadır?

- Şübhəsiz ki, bu yöndə gərəkli addımlar atılmalıdır və atılır da. Bu gün Azərbaycan erməni yalanlarının ifşası istiqamətində sistemli iş aparır. Bunun nəticəsində artıq dünya erməni yalanlarına inanmır. O vaxt Azərbaycanda belli miqdarda erməni ailəsi var idi. Hansı ki, onların bir qismi indi də ölkəmizdə yaşayır.

Əgər onlara qarşı burada, həqiqətdən də, bir amansızlıq, bir təzyiq olsaydı, o zaman onlar bu günə qədər Azərbaycanda yaşamazdılar. Azərbaycanlılar ermənilərə qarşı heç vaxt şiddət və amansızlıq sərgiləməyiblər. Əksinə, onları qoruyublar. Sumqayıt hadisələri ilə bağlı aparılan hüquqi araşdırmalar sübut etdi ki, bu şəhərdə öldürülən ermənilərin hamısı “Kruno” təşkilatına pul vermək istəməyən ermənilər olublar və onların qətlini də məhz ermənilər özləri həyata keçiriblər. Bu cinayətlərin başında ermənilərin özləri dayanıblar. Onlar bu olaylardan həm Qarabağ hadisələrini başlatmaq, həm də Qərbi Azərbaycandakı soydaşlarımızı didərgin salmaq üçün istifadə etdilər. 200 mindən artıq insan Qərbi Azərbaycandan didərgin salındı.

1989-1990-cı illərdə Bakını tərk edən ermənilərin bir çoxu özlərinə Şimali Qafqaz və digər respublikalarda mənzil axtarmağa gedəndə Bakıdakı evlərinin açarlarını ermənilərə deyib, azərbaycanlılara həvalə edərək gedirdi. Sumqayıt və Bakıda yaşayan ermənilərin əksəriyyəti öz evlərini dəyişdilər. Təsəvvür edin ki, Azərbaycanı tərk edən ermənilərin heç biri Ermənistana getmədi. Əgər onlara burada təzyiq olsaydı, onlar Ermənistana gedər, orada sığınacaq axtarardılar. Lakin onlar Şimali Qafqaza, Avropaya, Amerikaya köçdülər. Amma Ermənistana getmədilər.

- Siyavuş müəllim, qarşında aprel döyüşlərinin ildönümü gəlir. Sizcə, aprel döyüşlərinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarət oldu?

- Aprel döyüşləri hər şeydən öncə psixoloji baxımdan mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Aprel döyüşlərinin yeganə önəmi bu döyüşlərin nəticəsi olaraq işğaldakı ərazilərin müəyyən hissəsinin azad edilməsi ilə yekunlaşmır. Təbii ki, bunun özü də mühüm əhəmiyyətə malik bir məsələdir. Azərbaycan aprel döyüşləri nəticəsində böyük bir ərazini azad etdi, bir çox kəndin təhlükəsizliyi təmin edildi, strateji yüksəkliklər ələ keçirildi. Lakin aprel döyüşləri həm də bir sıra psixoloji amillər baxımından önəmli oldu.

- Bunlar hansı amillərdir?

- Ermənilər Dağlıq Qarabağ probleminin həllini uzatmaqda düşündürdülər ki, Azərbaycanda yetişən gənc nəsil, ötən əsrin 90-cı illərində qaçqın və məcburi köçkün düşən ailələrdə yeni doğulan insanlar Qarabağ və işğal edilmiş torpaqları yaddan çıxaracaqlar. Onlarda döyüş ruhu aşağı olacaq. Onlar ümid edirdilər ki, problemi uzatmaqda məsələni de-yu-

re həll edəçək. Lakin aprel döyüşləri ermənilərin bu düşüncəsini alt-üst etdi. Aprel döyüşləri göstərdi ki, gənc nəsil əvvəlki nəsillərdən öz vətənpərvərliyinə görə heç də geri qalmır. Aprel döyüşləri zamanı müxtəlif institutlardan, məktəblərdən, müəssisələrdən minlərlə insan könüllü şəkildə bu döyüşlərdə iştirak etmək üçün əlaqədar qurumlara müraciət etdi.

Aprel döyüşləri İrəvanın ermənilər arasında apardığı təbliğatı da puça çıxardı. İrəvan bu günə qədər öz əhalisini inandırmağa çalışırdı ki, Azərbaycanda döyüş ruhu yoxdur, ordusu zəifdir, texnikası köhnədir və s. Bu məsələdə “sapı özümüzədən olan” müəyyən qüvvələrin də ordumuz haqqında səsləndirdiyi böhtanlar az rol oynamırdı. Əslində isə Azərbaycan ordusu Rusiya, Türkiyə, Belarus, İsrail, Ukrayna və s. ölkələrdən müasir silahlar almaq, sovet dövrünə məxsus bəzi silahları yüksək səviyyədə modernləşdirməklə böyük zərbə qüvvəsi əldə etmişdi. Hərbi təchizat baxımından Azərbaycan ordusu NATO standartlarına uyğunlaşdırılıb. Bütün bunlar aprel döyüşlərində özünü göstərdi. Azərbaycan aprel döyüşlərində öz hərbi potensialının cüzi bir hissəsindən istifadə etməklə erməni ordusunu tamamilə darmadağın elədi.

- Aprel döyüşlərini daha hansı baxımdan əhəmiyyətli hesab edirsiniz?

- Aprel döyüşləri KTMT-nin münəqişəyə baxışı baxımından da önəmlidir. İrəvan həmişə öz əhalisinin başının altına yastıq qoyaraq onları inandırmağa çalışırdı ki, əgər Azərbaycanla hərbi toqquşma baş versə, o zaman KTMT mütləq bu münəqişəyə qoşulacaq və Ermənistan dəstək verəcək. İrəvan iddia edirdi ki, məhz KTMT-nin köməyi ilə onlar Azərbaycanın digər torpaqlarını da ələ keçirə bilərlər. Lakin aprel döyüşləri bunun əksini göstərdi. KTMT-yə qoşulan dövlətlərin bir çoxu açıq şəkildə bəyanat verərək bildirdi ki, Azərbaycan öz ərazisi daxilində hərbi əməliyyat aparır və odur ki, onlar bu məsələyə hər hansı şəkildə müdaxilə edə bilməzlər. Bu hadisələri göstərdi ki, KTMT-yə daxil olan ölkələr neinki Ermənistanı dəstəkləmədi, onlar dolayısı ilə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Cənab Prezidentin erməni analarına da müraciəti oldu. Ölkə başçısı bu müraciətdə bildirdi ki, siz öz rəhbərliyinizlə sual verin ki, sizin övladlarınız Azərbaycan ərazisində nə gəzir ki, onlar da antiterror əməliyyatı zamanı həyatlarını itirsin?

- Siyavuş müəllim, son vaxtlar ölkə başçısı sosial-iqtisadi sahədə ciddi yeniliklərə imza atdı. Əmək-haqları və təqaüdlərin artırılması, problemlı kreditlərin həlli, insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və s. bu qəbildən olan addımlar idi. Sizcə, bütün baş verənləri Azərbaycanın iqtisadi-sosial həyatında yeni mərhələ hesab etmək mümkündür mü?

- Ötən il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. Seçkilər dövründə YAP-ın namizədinin təbliğat-təşviqat qrupuna daxil olan adamlar yerlərdə çoxsaylı görüşlər keçirdilər. Elə bir rayon, elə bir kənd, elə bir böyük yaşayış massivsi olmadı ki, bu cür görüşlər keçirilməsin. Bu görüşlərdə vətəndaşların təklif və arzuları, onları narahat edən məsələlərin hamısı toplanaraq proqram şəklini aldı. Bu proqram seçki platforması kimi təqdim olundu. Sonrakı dövərdə Azərbaycanın dövlət büdcəsi müzakirəyə çıxarılanda bu məsələlər də qaldırıldı. Qaldırılan məsələlərin hamısı nəzərə alındı. Büdcədən bu problemlərin həllinə vəsait ayrıldı. Yeni bütün bu məsələlərin həlli hələ bir il öncədən nəzərdə tutulmuşdu və gördüyünüz kimi, yüksək səviyyədə həyata keçirilməkdədir.

ABŞ-da birbaşa yayımlanan radio proqramda ölkəmizdəki tolerantlıq mühitindən və iqtisadi inkişafdan danışılıb

Azərbaycan haqqında reportajlar hazırlayan ABŞ-nin nüfuzlu “The Washington Times” qəzetinin müxbiri Monika Krouli və 77WABC radiosunun aparıcısı Con Baçelor Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Şahdağ Turizm Mərkəzi” QSC-nin idarə heyətinin sədri Rodderix Mark Lefler tanınmış amerikalı jurnalistlərə müsahibə verərək, buradakı şərait, göstərilən xidmətlərin növləri və qiymətləri barədə ətraflı məlumat verib.

Qonaqların diqqətinə çatdırılıb ki, “Şahdağ” Turizm Mərkəzi 2012-ci ildə istifadəyə verilib. Mərkəz Azərbaycan-da, eləcə də Qafqaz regionunda ən böyük dağ-xizək kurortudur. Turizm mərkəzi



kezi həm qış, həm də yay mövsümündə turistləri qəbul edir. Hazırda “Şahdağ” Turizm Mərkəzinin regional və daha iri miqyaslı təbliğatının aparılması, tanidilməsi və buraya xarici turistlərin cəlb olunması məqsədilə bir sıra beynəlxalq turizm şirkətləri ilə işgüzar əlaqələr qurulur.

Bunun nəticəsidir ki, bu məkana hər il xarici ölkələrdən on minlərlə turist gəlir.

Con Baçelor və Monika Krouli gecə saatlarında ABŞ-da birbaşa yayımlanan iki saatlıq radio proqramda əfəre çıxaraq Azərbaycana səfərləri barədə təəssüratlarını bölüşüblər. Amerikalı jurnalistlər radio dinləyicilərinə ölkəmizdəki tolerantlıq mühiti, iqtisadi inkişaf, mədəniyyətlə bağlı məlumat veriblər.

Qonaqlar Qusara səfərləri çərçivəsində rayonun digər görkəmli yerləri ilə də tanış olublar.

C.Baçelor və M.Krouli martın 11-də Qubada dağ yəhudilərinin yığcam yaşayışları Qırmızı qəsəbədəki sinəqoqda və Quba Soyqırımı Memorial Kompleksində də olublar.



Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı inkişaf dövrünü yaşayır

Ekspertlər KİVDF-nin yaradılmasını müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirirlər



Məlum olduğu kimi, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda digər sahələr kimi, söz, fikir və məlumat azadlığı sahəsində də ciddi problemlər mövcud idi. Kütləvi informasiya vasitələrində senzuranın tətbiq edilməsi, mətbuat orqanlarının maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşəkarlığı səviyyəsinin aşağı olması vətəndaş cəmiyyətinin mühüm elementlərindən biri olan fikir, söz və məlumat azadlığının inkişafına mane olurdu. Bir sözlə, müstəqilliyimizin ilk illərində ölkəmizdə baş verən xoşagəlməz olaylar, mövcud olan xaos və anarxiyanın fonunda zəngin ənənələrə və böyük inkişaf yoluma malik olan milli mətbuatımız da, demək olar ki, tənəzzül ilə qarşı-qarşıya qalmışdı. Məhz həmin vaxt mətbuat üzərində hərbi senzuranın yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanın və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncamın imzalanması isə onsuz da acınacaqlı durumda olan mətbuatımıza basqıları daha da artırmışdı. Bütün bu problemlər isə 1993-cü ilin iyunundan sonra aradan qaldırılmağa başlandı.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN HAKİMİYYƏTƏ QAYIDISIĞINDAN SONRA ÖLKƏMİZDƏ KİV-İN İNKİŞAFI ÜÇÜN MÜHÜM ADDIMLAR ATILDI

Hələ Sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mətbuatın inkişafının qayğısına qalan Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, mətbuatda da əsaslı və müsbət dəyişikliklər baş verdi. Belə ki, 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin fikir və söz azadlığı, qanuni yolla istədiyi məlumatı əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat verildi. Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti yanında Mətbuat və Diger Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə Edən Baş İdarə ləğv olundu. 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" yeni qanun qəbul edildi, 2001-2002-ci illərdə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində bu sahədəki qanunvericilik bazası tam təkmilləşdirilərək, beynəlxalq standartlara uyğunlaşdırıldı. 2000-ci ildə KİV-in fəaliyyətinə nəzarət funksiyasını yerinə yetirən Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, 2003-cü ildə isə cəmiyyət, dövlət orqanları və kütləvi informasiya vasitələri arasında münasibətlərin ictimai tənzimlənməsi mexanizmi kimi Mətbuat Şurası yaradıldı. 2002-ci il iyunun 25-də "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli Fərmanının 1-ci bəndi ilə Milli Televiziya və Radio Şurası yaradıldı.

Şübhəsiz ki, senzuranın ləğvi ilə KİV-in inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Eyni zamanda, jurnalistlərin sərbəst fəaliyyət göstərməsi və maneəsiz informasiya toplaması üçün lazımi hüquqi-normativ baza yaradıldı, həyata keçirilən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı.

ULU ÖNDƏRİN ƏSASINI QOYDUĞU KİV-Ə DÖVLƏT DƏSTƏYİ SİYASƏTİ PREZİDENT İLHAM ƏLİYEV TƏRƏFİNDƏN UĞURLA DAVAM ETDIRILIR

Ümummilli Lider Heydər Əliyevin

əsasını qoyduğu siyasəti uğurla davam etdirən cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi fəaliyyət göstərdiyi dövrdə də KİV-in inkişafı üçün çoxsaylı tədbirlər görüldü, əhəmiyyətli nəticələr əldə edildi. Bu kontekstdə həm hüquqi əsaslar, həm də mətbuatımızın maddi-texniki bazası daha da gücləndirilib. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyəyə yardımı göstərilməsi haqqında" Sərəncamı ilə kütləvi informasiya vasitələrinin "Azərbaycan" nəşriyyatına olan borcları tamamilə silindi. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borcları döndürülmüşdü. Prezident İlham Əliyevin Sərəncamı ilə məlum borcların silinməsi isə mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində tarixi bir addım idi.

Bundan başqa, dövlət başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" təsdiq edildi. Məhz bu Konsepsiyada KİV-in inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı. Xatırladaq ki, sözügedən Sərəncamda KİV-in inkişafına dövlət dəstəyini həyata keçirəcək qurumun yaradılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Bunun nəticəsi olaraq, 10 il öncə, 2009-cu il aprelin 3-də dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Nizamnaməsi təsdiq olundu, mayın 22-də isə Fondun Mühahidə Şurasının üzvləri və icraçı direktoru təyin edildi. Yarandığı vaxtdan KİVDF-yə ayrılan dövlət vəsaiti bir daha dövlətimizin KİV-ə yüksək diqqət və qayğı göstərdiyini təsdiqlədi.

Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə, milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmaldır. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya qoyulması da ayrıca qeyd edilməlidir. Belə ki, dövlət başçısının 2010-cu il 22 iyul tarixində imzaladığı "Azərbaycan mətbuatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" Sərəncama əsasən, mətbuat işçilərinin mənzil-mişqat şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayrıldı. Həmin Sərəncamın icrası nəticəsində Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində jurnalistlər üçün 2 blokdan, 156 mənzildən ibarət 17 mərtəbəli bina tikildi və 2013-cü il iyunun 22-də Prezident İlham Əliyev həmin binada mənzillərin paylanması mərasimində iştirak etdi. Həmin dövlət başçısının "Azərbaycan mətbuatı işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli, 255 mənzilli binanın öten il iyunun 20-də istifadəyə verilməsi və həmin gün jurnalistlər üçün yeni, sayca üçüncü binanın təməlinin atılması bu istiqamətdə atılan addımların davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yeni bütün bunlar onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu KİV-ə dövlət dəstəyi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

MEDIA NÜMAYƏNDƏLƏRİ KİVDF-NİN FƏALİYYƏTİNİ YÜKSƏK QIYMƏTLƏNDİRİRLƏR

Beləliklə, vurğulandığı kimi, KİVDF Nizamnaməsinin təsdiq edilməsindən 10 il ötür. Həmin vaxtdan etibarən, dövlətin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Fond mütləq olaraq həyata keçirdiyi irimiqyaslı layihələrlə ölkəmizdə KİV-in inkişafına yardım göstərir. Təsəvvüfi deyil ki, ayrı-ayrı media qurumlarının rəhbərləri və təmsilçiləri milli mətbuatın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirir, KİVDF-nin yaradılmasını müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti dönüş mərhələsi kimi dəyərləndirirlər.

Məsələn, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlı deyib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan KİV-ə diqqət və qayğı siyasəti son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir: "Hüquqi dövlətə azad mətbuatı təşəvvür etməyin qeyri-mümkünlüyünü bəyan edən Prezident İlham Əliyevin bu sahənin inkişafına diqqət və qayğısı ardıcıl şəkildə həyata keçirdiyi tədbirlərdən, imzaladığı Fərman və sərəncamlardan da aydın görünür. Artıq KİVDF-nin yaradılmasından 10 il ötür. 10 il zaman baxımından qısa bir dövr olsa da, təbii ki, görülmə işlər, əldə olunan uğurlu nəticələr bu illəri daha da zənginləşdirməklə böyük zaman təəssüratı yaradır. Fond tərəfindən həyata keçirilən tədbirlər təbii mətbuat işçiləri deyil, ictimaiyyətin bütün təbəqələri tərəfindən rəğbətlə qarşılanır, təqdir olunur".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə bildirib ki, dövlət başçısının 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"ndakı müddəaların ardıcıl olaraq həyata keçirilməsi ölkəmizdə mətbuatın inkişafına çox geniş imkanlar yaradır: "Bu müddət ərzində Azərbaycan dövləti KİV-in inkişafı ilə bağlı özünün strateji mövqeyini ortaya qoyub, bu istiqamətdə ciddi addımlar atıb. Mətbuat orqanlarına siyasi baxışlarına görə heç bir fərq qoymayan dövlətimiz azad mətbuatın inkişafına böyük diqqət göstərir".

"Həm KİVDF-nin fəaliyyəti, həm də KİV-in inkişafı ilə bağlı atılan bütün addımlar, ilk növbədə, dövlətimizin mətbuatımıza verdiyi qiymət kimi dəyərləndirilməlidir", - deyən E.Mirzəbəyli qeyd edib ki, KİVDF-nin həyata keçirdiyi layihələr dövlət-mətbuat münasibətlərinin inkişafına mühüm töhfə verir.

Onu da qeyd edək ki, KİVDF 2018-ci ildə də uğurla fəaliyyət göstərib. KİVDF-nin icraçı direktoru Vüqar Səfərlinin Fondun Mühahidə Şurasının iclasındakı çıxışında bildirdiyi kimi, öten il ərzində də mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin peşəkarlığı səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Belə ki, öten il gündəlik, günəşini və həftəlik nəşr olunan 33 qəzetə maliyyə dəstəyi göstərilib, həmin qəzetlərdə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nda nəzərdə tutulmuş 19 istiqamət üzrə 6.000 səhifədən çox yazı dərc edilib.

Dövlət və cəmiyyət üçün həlli vacib məsələlərdə medianın potensialından səmərəli istifadəyə, jurnalist peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrıldığı deyən V.Səfərlı Fond tərəfindən bu məqsədlə 3 dəfə - Novruz bayramı, Azərbaycan Milli Mətbuatının 143-cü ildönümü və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətlə fərdi jurnalist yazıları müsabiqələrinin təşkil olunduğunu bildirib. Fond 2018-ci ildə həmçinin müxtəlif dövlət qurumları ilə birgə 8 əlavə müsabiqə keçirib. Eyni zamanda, Fond öten il ərzində KİV-in inkişafına xidmət edən digər mühüm addımlar da atıb, redaksiyalara metodiki, texniki-təşkilati, konsultativ və maliyyə dəstəyini də davam etdirib.

Beləliklə yuxarıda sadalananlar da onu deməyə əsas verir ki, dövlətin yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mətbuatı özünü inkişaf dövrünü yaşayır.

Nadir AZƏRİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

"Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi" dərsləri idarəetmənin elmi-nəzəri əsaslarının öyrənilməsi üçün mötəbər mənbədir

Müasir dövrdə idarəetmənin təşkili və əsaslarının öyrənilməsi sosial elmlərin mühüm tədqiqat obyektində çıxış etməkdədir. Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif institusional məfhumları və səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə sistemli prosesin qanunauyğun nəticəsi kimi çıxış edir. Hər bir sahə və ya sektorda idarəetmə prosesinin səmərəli təşkil edilməsi üçün ilk növbədə onun elmi-nəzəri əsaslarının düzgün müəyyənləşdirilməsi lazımdır. Lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq, idarəetmənin elmi-nəzəri və konseptual əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar, analitik materiallar ortaya çıxarmaq mühüm əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən, müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı tədqiqatlar apararaq araşdırmaçı-alimlərin əsərləri fərdi elmi-nəzəri baza kimi çıxış edir.

Bu gün siyasi, iqtisadi, mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsərlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret elmi-praktik, nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə bağlı elmi-nəzəri və analitik-empirik tədqiqatlar ortaya qoyulur. Bu baxımdan, Ziyafət Həbibova və Məftuna Abdullayeva "Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi" adlı dərslik fundamental elmi-nəzəri mənbə kimi dəyərləndirilə bilər. Dərslikdə son illər dövlət idarəçiliyində yeni tendensiya olan dəyişikliklər və onların idarə edilməsi qanunauyğunluqları nəzəri-konseptual olaraq öz əksini tapıb. Eyni zamanda, müasir dövrdə dünya dövlətlərinin idarəetmə sistemindəki dəyişikliklərin hansı səbəblərdən yaranıqlandığı araşdırılaraq dəyişikliklərin idarə edilməsi AKİT (Avropa Keyfiyyətli İdarəetmənin Təməlləri) modeli əsasında işlənilib, onun nəzəri və tətbiqi sahələrində öz təsdiqini tapan sxem və layihələrlə izah edilib.

Dərsliyin "Dövlət və dövlət idarəçiliyi: tarix və müasir paradigmlar" adlı birinci bölməsində dövlət idarəetmə institutu kimi xarakterizə edilib, hüquqi dövlətə dair konsepsiyalar, onun siyasi mahiyyəti və demokratik əsaslarından bəhs olunub, dövlət və vətəndaş cəmiyyətinin qarşılıqlı münasibəti diqqətə çatdırılıb. Qeyd edilib ki, hüquqi dövlət vətəndaş cəmiyyətinin rəsmi ifadəsidir, onun siyasi varlığını inkişadır. Həmin bölmənin ikinci fəslində "dövlət idarəçiliyi və müasir problemlər" məsələsi elmi-nəzəri və analitik-empirik tədqiqat obyektinə çevrilib. Bu fəslidə həmçinin dövlət idarəçiliyi məsələsinə müxtəlif yanaşmalardan bəhs edilib, siyasi bürokratiya və klassik tipli bürokratiyanın müqayisəli xarakteristikası verilib. Müəlliflər dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi məsələsinə də ayrıca nəzər



salıblar. Ötən əsrin 80-ci illərinin əvvəllərində dövlətlə özəl sektor arasında xüsusi münasibətlərin xarakterizə edilməsi üçün dövrüyyəyə buraxılan "dövlət-özəl tərəfdaşlığı" anlayışı da (Public-Private Partnership) dərslikdə yer alan məsələlər sırasındadır. Müəlliflər qeyd edirlər ki, dövlət-özəl tərəfdaşlığı iki mənada başa düşülür. Nəzəri kontekstdə bu, dövlət və biznesin müqavilə formasında münasibətlər sistemidir ki, ondan milli, beynəlxalq, regional, şəhər, bələdiyyə, iqtisadi və sosial inkişafda planlaşdırmanın aləti kimi geniş istifadə edilir.

Dərslikdə dövlət idarəçiliyində keyfiyyətin qiymətləndirilməsi məsələsinə dair elmi-nəzəri və konseptual məsələlər öz əksini tapıb. Qeyd edilib ki, keyfiyyətli idarəetmə probleminin məzmunundan asılı olaraq dövlət idarəçiliyinin səmərəliliyinin qiymətləndirilməsi, dövlət və onun institutlarının müxtəlif xüsusiyyətlərinin dəyərləndirilməsi üçün dövlətin özünün müəyyən idarəetmə orqanlarından, hökumət idarələrindən istifadə olunur. Dövlət idarəetməsinin müxtəlif parametrlərini əks etdirən xüsusiyyətlər 6 indeksdən ibarətdir. Buraya səs və hesabətlik indeksi; siyasi sabitlik və zorakılıq indeksi; dövlət idarəçiliyinin keyfiyyəti və hökumətin effektivliyi indeksi; qanunvericilik keyfiyyəti indeksi; qanunun aliiliyi indeksi; korupsiyaya qarşı mübarizə indeksi daxildir. Bu fəslidə həmçinin dövlət idarəçiliyində motivasiya məsələsindən bəhs edilib. A.Maslounun "Tələbatların iyerarxiyası", M.Klellandın "Tələbat nəzəriyyəsi", F.Hersberqin "İkiamilli nəzəriyyə", V.Vrumun "Gözləmə nəzəriyyəsi" və digər bir sıra nəzəriyyələr əsasında dövlət idarəçiliyində motivasiyanın rolu və təsirinin əhəmiyyətinə nəzər yetirilib.

"Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi" adlı dərsliyin "Dövlət idarəçiliyi və informasiya" adlı üçüncü fəslində isə elektron hökumətin idarəçiliyə rəhbərliyinə toxunulub. Bildirilib ki, elektron hökumət ənənəvi hökumətin tamamlayıcısı və ya analoqu deyil, o, dövlət qulluqçularının və vətəndaşların dövlət xidmətlərinə müraciətinin səmərəliliyini artırmaq üçün yeni qarşılıqlı təsir imkanlarını müəyyənləşdirən siyasi institutlaşma formasıdır. Dövlət idarəçilik sistemində elektron hökumətin yaradılması sənədlərin təhlil və idarə olunması, onların emalı prosesləri ilə bağlı dövlət tərəfindən genişmiqyaslı vəzifələrin həllini həyata keçirən dövlət idarəetmə sisteminin qurulmasını nəzərdə tutur. Bu fəslidə həmçinin "informasiya dövləti" anlayışından istifadə edilib və onun mahiyyəti geniş izah edilib.

Qeyd olunub ki, dövlət idarəçiliyində informasiya paradigması yeni tip hakimiyyət strukturu kimi informasiya dövlətinin formalaşdırılmasını nəzərdə tutur. İnformasiya paradigması idarəetmə strukturlarının təşkilində şəbəkə prinsipinin tətbiqi və idarəetmə problemlərinin həlli üçün alət olaraq yumşaq düşüncə tələb edir. Müasir informasiya dövləti canlı orqanizm modeli əsasında təşkil olunmalıdır, burada biliklər və informasiya inkişafın aparıcı faktoruna çevrilir.

Dərsliyin ikinci bölməsi "Dəyişikliklərin idarə edilməsi" adlanır. Burada dəyişikliklərin idarə edilməsinin xarakteristikası, inzibati sahələrdə dəyişikliklər və onların idarə edilməsi, solumun dəyişiklikləri dərkətmə prosesi, dəyişiklikləri idarəetmənin davamlılığı, dəyişiklik metodlarının inkişafı ardıcılığı kimi məsələlər tədqiqat obyektinə çevrilib. Dəyişikliklərin idarə olunmasında lider faktoruna toxunan müəlliflər siyasi liderliyi şərtləndirən amillər və siyasi situasiya məsələsinə toxunaraq bu barədə müxtəlif nəzəriyyələrə nəzər salıblar. Dəyişiklik prosesində liderin rolunun sistemli təhlilinin aparıldığı dərslikdə sosiologiya, psixologiya və politologiyada liderlərin təsnifatı diqqətə çatdırılıb, dəyişiklik prosesində liderin funksiyalarından bəhs edilib.

Dərslikdə həmçinin dəyişikliklər prosesində siyasi reklamın mühüm rola malik olduğu diqqətə çatdırılıb, onun strukturu və mərhələlərindən, siyasi reklamın texnologiyasından geniş bəhs olunub. İdarəetmə prosesində dəyişikliyi siyasi təsir üsulları məsələsinə isə siyasi intrika, şantaj, təxribat və psixoloji müharibə kimi amillər diqqətə çatdırılıb. Eyni zamanda, siyasi imic anlayışına, idarəetmə obrazının əsas parametrlərinə müxtəlif elmi-nəzəri və konseptual yanaşmalar əks olunub. Dəyişikliklərin idarə edilməsində təmsilçilik məsələsindən bəhs edən müəlliflər bu kontekstdə dəyişikliyin təsir etdiyi sahələr, maraqlı tərəflərin rəyləri və mənafə qruplarının iradları, rəhbər heyətin fikir və düşüncələri kimi problemləri əhatə edən məqamlara xüsusi yer veriblər. Dərslikdə, eyni zamanda, dəyişikliklərin idarə olunması modeli, bu prosesdə vizyon və sosial münasibət faktorları, dəyişikliyə müqavimət kimi məsələlərdən bəhs edilib.

Dəyişikliklərin idarə olunmasının sxemləri izahının verilməsi dərsliyin əsas yeniliklərindən biridir. Dərsliyin əsas məziyyətlərindən biri də onun AKİT modelinə uyğun şəkildə və AKİT-in öz təsdiqini tapmış idarəetmə nəzəri formulu əsasında hazırlanmasıdır.

Bütövlükdə, dərslik idarəetmə sahəsi ilə bağlı təhsil alan bakalavr və magistrlər, fəsiləşiz təhsilə cəlb olunan dövlət qulluqçuları, həmçinin dövlət idarəetmə nəzəriyyəsinin elmi əsasları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əminliklə söyləmək olar ki, "Dəyişikliklərin idarə olunması və dövlət idarəçiliyi" dərsliyi idarəetmənin elmi-nəzəri əsaslarının öyrənilməsi üçün mötəbər mənbədir.

Hikmət BABAOĞLU

UNEC-də növbəti yeniliklər

UNEC-in Elmi Şurasında beynəlmilləşmənin daha da genişləndirilməsi, təhsilalanların elmi fəaliyyətinin stimullaşdırılması, həmçinin magistr dissertasiyasının yazılması və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.

UNEC-in əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə daimi təmsilçiliyinin təmin edilməsi və əcnəbi tələbələrə sayının artırılması məqsədi ilə UNEC-in xaricdə yaşayan seçilmiş məzunlarına "UNEC Brand Ambassador" statusu verilecək.

Əcnəbi tələbələrə UNEC-də pa-yının artırılması və onların stimullaşdırılması istiqamətində növbəti ad-



dım isə əcnəbi tələbə və magistrlərə universitet hesabından təqaüdlərin təsis olunmasıdır. Yeni tədris ilindən etibarən UNEC-ə qəbul olunan əcnəbi tələbə və magistrlərə imtahan sessiyasının nəticələrinə görə "Əlaqı", "Həvəsləndirici" və "Adi" tə-

qaüdlər verilecək.

UNEC-də təhsilalanların elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan yeni qaydalar qəbul edilib. Belə ki, nüfuzlu və yüksək im-pakt faktorlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manata qədər qonorarların verilməsi ilə bağlı UNEC-də tətbiq olunan qaydalar universitetin bakalavr, magistr və doktorantlarına da şamil ediləcək.

Dünyanın nüfuzlu universitetlərində bir il müddətində tədqiqat apararaq UNEC müəllimlərinin əmək haqları yeni qaydalara əsasən hesablanacaq. Həmin müəllimlərin tədqiqat apardıqları müddətdə əmək haqları tam olaraq ödəniləcək.

Məqalə KİVDF-nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə həyata keçirilən layihə çərçivəsində hazırlanmışdır



Ölkəmizin regionlarında quruculuq işləri uğurla davam edir

Bu uğurlar Qax, Zaqatala, Balakən və Şəki rayonlarında da özünü əyani şəkildə göstərir



(əvvəlki ötən sayımızda)

Son 5 ildə 700 şagird yerlik 4 məktəb binası, 190 yerlik 4 uşaq bağçası tikilib, 450 şagird yerlik 1 məktəb binası, 35 yerlik 1 uşaq bağçası əsaslı təmir olunub, mədəniyyət mərkəzi, inzibati binalar, yollar, körpülər tikilərək istifadəyə verilib, istehsal və xidmət sahələri yaradılıb. 2018-ci ildə Dövlət və İnvestisiya proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrası nəticəsində rayonun əsas sosial iqtisadi göstəriciləri yüksəlib, ümumi məhsul buraxılışı 197,0 milyon manat təşkil edib, 2017-ci ilə müqayisədə artım 1,2 faiz olub.

Hesabat dövründə rayonun ənənəvi kənd təsərrüfatı sahəsi hesab olunan baramaçılığın inkişaf etdirilməsi sahəsində qarşısı qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl işlər aparılıb, nəticədə 29,8 ton barama istehsal olunaraq təhvil verilərək proqnoza 130,3% əməl olunub. Rayon fermerləri tərəfindən hesabat ilində 643,0 ton və ya 2017-ci ilə nisbətən 2 dəfə artıq quru tütün istehsal edilərək emal müəssisələrinə təhvil verilib. Tütün istehsalının əvvəlki ilə nisbətən iki dəfə artmasına ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən tikilən 60 kameralı tütünqurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərmişdir. Fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı görülmüş tədbirlər tarixən qərzəki meyvacılığın, o cümlədən fındıqçılığın yaxşı inkişaf etdirildiyi rayonumuzda əhalinin bu sahəyə marağını artırır. Bağlıdan 6,2 ton fındıq tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 900 ton və ya 17,0 faiz çoxdur.

Rayonda meyvacılığın inkişafını stimullaşdırmaq, rəqabətqabiliyyətli və iracəyönlü yerli məhsulların xarici bazarlarda satışını təşviq etmək, xurma və ondan hazırlanan məhsulları nümayiş etdirmək üçün ötən ilin 27-28 oktyabr tarixlərində ikinci Beynəlxalq “Xurma” festivalı keçirilib. Çoxlu sayda qonağın iştirak etdiyi festival milli adət-ənənələrimizin, xalqımızın qonaqpərvərliyinin, ölkəmizin turizm imkanlarının tanıtılmasında, həmçinin rayonda istehsal olunan digər kənd təsərrüfatı məhsullarının təbliğində önəmli rol oynayır. 2018-ci ildə Balakən 2 sayılı regional “ABAD” Mərkəzi ilə əməkdaşlıq edən ailələrin sayı artırılaraq 24-ə çatdırılıb.

Həmçinin 2018-ci ildə rayonda həyata keçirilən təmir-tikinti işləri çərçivəsində Balakən şəhəri ərazisində 23 çoxmənzilli yaşayış binasında və binaların həyətlərində təmir işləri aparılıb.

Yol infrastrukturuna gəlincə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə tikilən Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 29 km olan Balakən-Mazımçıq hissəsinin tikintisi davam etdirilib, yolboyu körpülər yenidən qurulub, avtobus dayanacaqları, u və kommunikasiya keçidləri,

ri, yol nişanları və istiqamətləndirici lövhələrin quraşdırılmasına başlanılıb. Yolun tikintisi ilə əlaqədar olaraq şəhərin Heydər Əliyev prospektində su və kanalizasiya xətləri dəyişdirilib. Hazırda 18 min nəfər əhəlinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolunun tikintisi davam etdirilir. 2018-ci ildə rayonda ümumilikdə 62,6 km avtomobil yolu yenidən salınıb ki, bu da rekord göstəricidir.

Ötən il həmçinin rayonun Şərif kəndində inşa edilən 360 şagird yerlik tam orta məktəbin tikintisi başa çatdırılıb və məktəb şagirdlərin istifadəsinə verilib. 320 şagird yerlik uşaq içməli məktəbinin tikintisi başa çatdırılıb, mərkəzi xəstəxanada, 130 yerlik Qul-lar uşaq bağçasında təmir işləri aparılıb. Şəhərin Heydər Əliyev prospektində “ASAN xidmət” mərkəzinin üçmərtəbəli inzibati binasının tikintisinə başlanılıb.

2018-ci ildə özünüməşğulluq proqramı çərçivəsində rayon üzrə 210 ailənin mənzil-məişət şəraitinə baxış keçirilib, onlardan 110 ailə xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün mal və materiallarla təmin edilib. Hesabat dövründə rayonun ümumtəhsil məktəblərində təlimin keyfiyyət göstəricilərini əks etdirən məlumatların təhlili göstərmişdir ki, tədris ilinin sonunda rayon üzrə biliyi qiymətləndirilən şagirdlərin 99,8 faizi müvəffəq qiymət alıb. Şagirdlərin ibtidai təhsil səviyyəsində 30 faizi, ümumi orta təhsil səviyyəsində 14,6 faizi, tam orta təhsil səviyyəsində isə 12,5 faizi tədris ilini əla qiymətlərlə başa vurublar. 2018-ci ildə tam orta məktəb pilləsini bitirənlərin 336 nəfəri qəbul imtahanlarında güclərini sınayıb, onlardan 235 nəfər tələbə adını qazanıb. 17 nəfər məzun 600-dən yuxarı, 37 nəfər isə 500-dən 600-ə qədər bal toplayıb. 2018-ci ildə ali məktəblərə qəbul olunanlar bütün məzunların 31,3 faizini, sənəd verənlərin isə 70,0 faizini təşkil edir.

Yığıncıqda həmçinin 2018-ci ildə əhəlinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülmüş işlər ətrafı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

2018-ci ildə Şəki rayonunda isə 459 milyon 235 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi əvvəlki ilə müqayisədə 13 faiz artıb. Hesabat dövründə rayonda iqtisadi və sosial sahələrin inkişafına 109 milyon manatdan çox investisiya yönəldilib. İnvestisiya qoyuluşu əvvəlki ilə müqayisədə 20,7 faiz artıb. Əsas kapitala yönəldilən investisiyanın 100 milyon 938 min manatı və ya 92,5 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Bu müddət ərzində rayonda 2118 yeni və daimi iş yeri açılıb. Bu barədə Şəkidə 2018-ci ilin sosial-iqtisadi in-

kişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncıqda məlumat verilib.

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov hesabat məruzəsində bildirdi ki, 2018-ci il Şəki rayonu üçün Prezident İlham Əliyevin rayona növbəti səfəri əlamətdar və yaddaqalan olub. Oktyabrın 29-da reallaşan səfər zamanı dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin, Şəki-Kişi avtomobil yolunun, “ASAN heyət” kompleksinin, qarışıq tipli uşaq evinin yeni binasının, “ABAD” Kərmika və Təbii Şəkil Mərkəzinin açılışlarında iştirak edib.

Respublikanın ən iri aqrar rayonlarından olan Şəkinin kənd təsərrüfatında taxılçılıq əsas istehsal sahələrindən biridir. Ötən il mövsümdə rayonun taxılcıları 66 min 839 hektar sahədən 221 min ton məhsul tədarük ediblər. Hər hektardan orta məhsuldarlıq 33 sentner olub. Taxıl istehsalı əvvəlki ilə müqayisədə 7 min ton artıb. 2018-ci ilin payızında cari ilin məhsulu üçün 68 min 68 hektar sahədə taxıl səpini həyata keçirilib.

Rayonda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafı ilə bağlı tədbirlər davam etdirilib. Yaş barama istehsalı əvvəlki ilə müqayisədə 2,7 dəfə artaraq 48 tona çatıb. Mövsüm ərzində baramaçılıq sahəsində 2851 nəfər işlə təmin olunub. Ötən il şəkilli küncülər yaş barama istehsalından 400 min manatdan çox gəlir əldə ediblər. 2018-ci ildə respublikada 514 ton yaş baramanın istehsal edilməsi bölgənin ən iri sənaye müəssisələrindən olan “Azər İpek” MMC-nin ilboyu fəaliyyət göstərməsinə zəmin yaradıb.

Onu da qeyd edək ki, 2018-ci ildə rayonda 2977 ton quru tütün istehsal olunub. Tütün istehsalı əvvəlki ilə müqayisədə 346 ton artıb. Cari ildə tütün ekini sahələrinin artırırlar 1030 hektara çatdırılması proqnozlaşdırılır. Hesabat dövründə rayonda 650 hektarda yeni fındıq bağları salınıb. Ölkədə aqrar-sənaye kompleksinin inkişafı ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıq və tövsiyəyə uyğun olaraq, rayonun Bolludərə, Qaratorpaq və Sarıca kəndləri ərazisində “Aqroinkşaf 2017” MMC tərəfindən icarəyə götürülən 8969 hektar sahədə aqropark yaradılıb. Ötən il aqroparkın ərazisində 194 hektarda müasir aqrotexniki qaydada qoz bağı salınıb. Suvurma işləri ni həyata keçirmək məqsədilə aqroparkın ərazisində 700 min tonluq su anbarı, həmçinin əkin sahələrinin damcı üsulu ilə suvarılmasını təmin etmək üçün 700 tonluq su anbarı tikilib, ərazidə 7,5 kilometr uzunluğunda sahələrərası yol çəkilir.

2018-ci ildə “Green Faktoru” MMC-nin bağçılıq təsərrüfatında istehsal olunan 800 ton müxtəlif növ meyvə ölkə daxilində satılmaqla yanaşı, Rusiya və MDB ölkələrinə də ixrac edilib. Cari ildə meyvə istehsalının 1400 tona çatdırılması və məhsulun ixrac coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur.

Məruzədə 2018-ci ildə rayonda həyata keçirilən tikinti-təmir işləri barədə də geniş məlumat verilib. Bildirilib ki, ötən il Baş Zəyid kəndində tam orta məktəb üçün 624 şagird yerlik və şəhərdəki 3 sayılı uşaq bağçası üçün yeni binalar tikilib istifadəyə verilib. Çayqaraqoyunlu-Turan-Cayırılı-Qozlubulaq-Qayabaşı-Bolludərə-Qaratorpaq kəndlərini birləşdirən avtomobil yolunun çəkilişi işləri davam etdirilib.

Yığıncıqda 2018-ci ildə əhəlinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülmüş işlər geniş təhlil olunub. Diqqətə çatdırılıb ki, ötən il 3620 mənzil təbii qazla təmin olunub. Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində işlər davam etdirilib.

Nardar BAYRAMLI

“Nar”-ın Baş icraçı direktoru beynəlxalq İKT sammitində rəqəmsal transformasiya mövzusunda çıxış edib

“Azerfon” MMC-nin (“Nar” ticarət nşanı) baş icraçı direktoru Qunar Panke Mərkəzi və Şərqi Avropa ölkələrinin 3-cü Sofia İnformasiya Texnologiyaları Sammitində məruzəçi kimi iştirak edib. Dünyanın aparıcı IT və telekommunikasiya şirkət rəhbərlərinin iştirakı ilə martın 7-də keçirilən ənənəvi tədbirdə İKT sahəsində tətbiq edilən yeniliklər və innovativ dəyişikliklər haqqında danışılıb. Azərbaycan telekommunikasiya sahəsini sammitdə təmsil edən “Azerfon”-un baş icraçı direktoru Q.Panke müasir dövrdə rəqəmsal transformasiya mövzusunda çıxış edib və rəqəmsal transformasiyanın telekommunikasiya şirkətlərinə verdiyi üstünlüklər barədə ətraflı danışmış. Böyük maraqla qarşılanan çıxışında Q.Panke bildirmişdir: **“Rəqəmsal transformasiyanın bir neçə əsas aparıcı istiqaməti var. Birincisi, getdikcə daha çox insanın smartfonlardan istifadə edərək daha çox rəqəmsal xidmətlərdən xəbərdar olmasındır. İkincisi, qarşılıqlı rəqəmsal əlaqədir; Müştərilər birbaşa olaraq öz xidmət operatorları ilə əlaqə saxlamaq istəyir və bu mənada biznes sifariş, çatdırılma və xidmətin**



tam avtomatlaşdırılmasını dəstəkləyir. Növbəti istiqamət 5G texnologiyasının tətbiqidir. Böyük həcmli məlumatların yüksək sürətlə ötürülməsi, məlumat mübadiləsi zamanı yaranan gecikmələrin minimal səviyyəyə endirilməsi yeni rəqəmsal tətbiqlərin və xidmətlərin yaranmasına imkan verəcəkdir. Bu da bütün sahələrin rəqəmsal transformasiyasına təkan verəcəkdir.

Q.Panke rəqəmsal transformasiya prosesinin gələcəkdə “Nar”-da tətbiqi strategiyası üzərində intensiv çalışıldığını vurğulayıb.

Qeyd edək ki, Q.Panke sabit və mobil telekommunikasiya, internet və media/TV sahəsində 20 ildən ar-

tiq təcrübəyə malikdir. O, Almaniya, Fransa, Şərqi Avropa, Latin Amerikası və Yaxın Şərq ölkələrinin bir-birindən fərqli rabitə bazarlarında zəngin iş təcrübəsi qazanıb. Qeyd edək ki, 3-cü Mərkəzi və Şərqi Avropa ölkələrinin İKT Sammitində yeni bazar trendləri, texnoloji nailiyyətlər, çağdaş ideya və təşəbbüslər, mobil rabitənin gələcək perspektivləri kimi önəmli məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Forumda Mərkəzi və Şərqi Avropa ölkələri ilə yanaşı, Yaxın Şərq, Türkiyə, Qafqaz regionundan İKT sahəsində fəaliyyət göstərən ən nəhəng şirkətlərin rəhbərləri və baş icraçı direktorları, eyni zamanda şəbəkə operatorları, IXP (Internet exchange point), ISPs (Internet service provider), OTTs (Over the top), təhlükəsizlik və digər həll provayderləri sahəsində 300-ə qədər mütəxəssis iştirak edib. Sammitin keçirilməsində məqsəd aparıcı telekommunikasiya şirkətlərinin rəhbərlərinin bir araya gətirmək, qarşılıqlı təcrübə və fikir mübadiləsinə zəmin yaratmaqla, inkişaf edən telekommunikasiya mənzərəsində gəlirliliyi artırmaq üçün strategiyalar irəli sürməyə şərait yaratmaqdır.

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görülüb



fəaliyyət göstərir. Bu ölkələrdən olan minlərlə şirkət Navigator.az vasitəsilə bizneslərini inkişaf etdirməyə nail olublar. Regionun ən iri biznes portalı olan Navigator.az öz tərəfdaşı olan 26 min şirkət və təşkilat sırasından ən layiqlikəli müəyyən etmək üçün regional “Navigator Business Award” mükafatını təsis edib. “Navigator Business Award” Cənubi Qaf-

qaz regionunun biznes sahəsində ən mötəbər mükafatı sayılır və Azərbaycanda və Gürcüstanda ölkələrin inkişafında və öz xalqlarına xidmətdə müstəsna uğurları olan şirkətləri müəyyən etmək üçün yaradılıb.

Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artıraraq, 45-dən çox bölgədə LTE şəbəkəsi yaradıb. “Nar”-ın təqdim etdiyi yüksək sürətli internet sayəsində 4G xidmətindən istifadə edən abunəçilərinin sayı 500 mini keçib. Mobil operatorun müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətNavigator.az vasitəsilə bizneslərini inkişaf etdirməyə nail olublar. Regionun ən iri biznes portalı olan Navigator.az öz tərəfdaşı olan 26 min şirkət və təşkilat sırasından ən layiqlikəli müəyyən etmək üçün regional “Navigator Business Award” mükafatını təsis edib. “Navigator Business Award” Cənubi Qaf-

Azercell “Kibertəhlükəsizlik Həftəsinə” qoşulub

“Azercell Telekom” MMC bölgələrdə “Təhlükəsiz internet” mövzusunda dair təlimlər təşkil edir

Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11 - 15 mart 2019-cu il tarixlərində Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçirilir. “Kibertəhlükəsizlik həftəsinin” əsas istiqamətlərindən biri virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə böyük təcrübəsi olan “Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində Azercell tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynlər və müəllimlər üçün internetdə təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə Azercell-in dəstəyi ilə “Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən “Internet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.

Təlimlərdə böyüküklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rastlanan təhlükələr barədə məlumat verilib. Yüzlərlə iştirakçı olan treninqlərdə məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılana, internetdən gələn təhlükənin dərəcəsi, səbəblər



ri araşdırılır. Uşaqlar təhlükəsiz portalarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. Təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, insanlara maliyyə məlumatlarının, özəl informasiyanın oğurlanması kimi hallarla mübarizə yollarından bəhs olunur, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzvləşə biləcəkləri çətinliklərə bağlı ətraflı məlumat verilir. Təlimlərdə eyni zamanda müəllim və valideynlərə qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları öyrədilir, şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyələr verilir, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları, internetdən təhlükəsiz istifadənin əsasları öyrədən materiallar təqdim olunur.

Qeyd edək ki, indiyədək Azərbaycanca-

nın müxtəlif bölgələrində Azercell-in təşəbbüsü ilə məktəblilər, valideynləri və müəllimlər üçün keçirilən bu cür təlimlər, gələcəkdə də müstəadi olaraq təşkil olunacaqdır.

Kibertəhlükəsizlik həftəsi çərçivəsində “Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə baş tutacaqdır.

Dünyada kiber təhlükələrin sayı və əhatə dairəsi genişləndiyindən, hal-hazırda valideyn nəzərdə tutulanlara daha çox ehtiyac yaranmaqdadır. Bu baxımdan, artıq 3 ildir ki, tətbiq olunan “Azercell Plus Təhlükəsizlik” proqramı böyük əhəmiyyət kəsb edir. Bu proqram uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönəldilmiş “Universal Müdafiə”, “Android üçün müdafiə” və “Valideyn nəzarəti” xidmətlərini əhatə edir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyən etməyə və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

Qeyd edək ki, “Kibertəhlükəsizlik həftəsinin” məqsədləri sırasında əhəlinin bu sahədə maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli həzlirliyin yüksəldilməsinə nail olmaq mühüm yer tutur. Həftə çərçivəsində fərqli qurumların dəstəyi ilə müxtəlif forum və tədbirlər, müsabiqələr də təşkil olunacaqdır.

Təsisçi:
Yeni Azərbaycan Partiyası
Baş redaktor:
Hikmət BABAOĞLU

www.yeniazərbaycan.com
mail@yeniazərbaycan.com
Ünvan: Bakı - AZ-1000, Üzeyir Hacıbəyov - 66

Telefonlar:
598-37-76, 498-82-21
498-81-24, 498-19-84

İndeks: 67100
Lisensiya: N-B-317
Tiraj: 6074
“Kapital Bank”ın Norimanov rayon filialı
h/h - 33080019443900419109
kod - 200993
VÖEN - 1500486601

Informasiya mənbələrimiz:

“AZƏRTAC”,
“Azadinform”, “SİA”

Qəzet “Yeni Azərbaycan”ın bilgiləşdirici markasında uyğunlaşdırılıb və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilib.

Qəzet 1993-cü ilin aprel ayından nəşr olunur.

Buraxılışa məsul:
Zahid İLHAMOĞLU